

## NƏRMİN MƏMMƏDOVA

AMEA Y.H.Məmmədəliyev adına  
Neft-Kimya Prosesləri İnstitutu  
E-mail: ximicka@rambler.ru

### PALMA YAĞI TURŞUSU ƏSASINDA İMİDAZOLİN TÖRƏMƏLƏRİNİN QEYRİ-ÜZVİ KOMPLEKSLƏRİNİN SİNTEZİ VƏ HİDROGEN SULFİD KORROZİYASINA QARŞI TƏSİRİ

Təqdim olunan məqalədə bitki mənşəli yağ turşusu (palma yağı) və polietilenpoliamin (PEPA) əsasında sintez olunmuş imidazolin törəmələrinin hidrogen xlorid və hidrogen bromid turşusu ilə qeyri-üzvi komplekslərinin almaması göstərilmişdir. Alınmış komplekslərin bəzi fiziki-kimyəvi xassaları öyrənilmiş və (polad-3) markalı poladın hidrogen sulfid ( $H_2S$ ) korroziyasına qarşı təsiri yoxlanılmışdır. Müyyən edilmişdir ki sintez edilmiş kompleks birləşmələr az qatlıqlarda (25; 50; 75; 100) poladın hidrogen sulfid korroziyasına qarşı yüksək effektivli inhibitor xassasını malikdir.

**Açar sözlər:** korroziya, inhibitorlar, imidazolin, hidrogen sulfid korroziyası.

Müsəris dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi global və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan müdafiəsi aktual problemlərdən biridir. Bu problem dənər çox neft sektorunun əsası olan neft və qaz hasılının emal zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır [1, 2]. Hazırda neft sənayesində korroziya proseslərinin yaranmasında və inkişafında əsas amillərdən biri tərkibində küükürdlü birləşmələr, o cümlədən,  $H_2S$  olan neftlərin həsilatının kaskin artması və mikrobioloji proseslərin sürətlənməsidir [3].

Metal və metal avadanlıqların korroziyadan qorunmasına on vacib əsurlarından biri, müdafiə sürətli materiallardır ki, bunlar da neft tərkibli örtükənləğətirici inhibitorlardır [4, 5].

**Eksperimental hissə.** Bu məqsədli tətqiqimizdən bitki tərkibli yağıdan (palma yağı) onun turşusunu sintez edilmişdir. Alınmış turşu və polietilenpoliamin əsasında imidazolin sintez olunmuşdur [6]. Daha sonra sintez edilmiş imidazolin törəmələrinin qeyri-üzvi turşular ilə ( $HCl$ ,  $HBr$ ) komplekslərini otaq şəraitində alınmışdır.

Sintez olunmuş imidazolin törəmələrinin və onların  $HBr$ ,  $HCl$ -la qeyri-üzvi anionlu kompleks birləşmələrinin bir surə göstəriciləri təyin edilmişdir. Şüasındırma əmsali İPФ-22 №700060 refraktometrində, DYÜST 3900-2000 üzrə sıxlığı, donma temperaturu təyin edilmiş və alınan nəticələr cədvəl 1-də göstərilmişdir.

Cədvəl 1


S. №	Kompleksin kodu	Qatlılıq	Süasındırma $n_{D}^{20}$ əmsali,	Sıxlıq, kg/cm <sup>3</sup>	Donma tem- peraturu, °C
1	(C-1) imidazolin və $HCl$ su-spirtdə	1:1	0.9735	1.3753	Mənfi 23
2	(C-2) imidazolin və $HCl$ spirtdə	1:1	0.9708	1.3750	Mənfi 19
3	(C-3) imidazolin və $HBr$ suda	1:1	Polimerləşib	Polimerləşib	Polimerləşib
4	(C-4) imidazolin və $HBr$ su-spirtdə	1:1	1.3754	0.9942	Mənfi 20
5	(C-5) imidazolin və $HBr$ spirtdə	1:1	1.3903	0.9538	Mənfi 20

Kompleks birləşmələrin  $H_2S$ -la doydurulmuş mühitdə poladın korroziyasına təsiri məlumat metodikaya əsasən tədqiq edilmişdir. Alınmış komplekslərdən xırsları birləşmələr seçilərək 9:1 su-kerosin və 500 mg/l  $H_2S$  saxlayan mühitdə 25, 50, 75, 100 mg/l qatlıqlarda poladın korroziyasına təsiri tədqiq edilmişdir. Tədqiqat 6 saat müddətində aparılmışdır. Alınmış nəticələr təhlil edilmiş  $H_2S$  korroziyasına qarşı tədqiq edilmişdir. Alınmış nəticələr cədvəl 2-də göstərilmişdir.

Cədvəl 2

Komplekslərin parti adı və tərkibi	Nisbat 1:1	Maddənin qatlılığı, C-mg/l	İmidażolin törəmələri komplekslərinin poladın $H_2S$ korroziyasına qarşı təsiri		Langıtma əmsali, %
			Korroziya sürəti, p- q/m <sup>2</sup> .saat	Mühafizə effekti, Z-%	
İnhibitorsuz			3.25		
(C-1) imidazolin və $HCl$ su-spirtdə	1:1	25	1.65	49	1.97
		50	0.78	76	4.17
		75	0.26	92	12.5
		100	0.09	97	36.1
(C-2) imidazolin və $HCl$ spirtdə	1:1	25	2.15	34	1.51
		50	1.62	50	2.01
		75	0.9	72	3.61
		100	0.4	88	8.13
(C-3) imidazolin və $HBr$ suda	1:1	25	2.55	22	1.27
		50	2.06	37	1.58
		75	1.4	57	2.32
		100	1.22	62	2.66
(C-4) imidazolin və $HBr$ su-spirtdə	1:1	25	2.07	36	1.75
		50	1.62	50	2.01
		75	0.68	79	4.78
		100	0.45	86	7.22
(C-5) imidazolin və $HBr$ spirtdə	1:1	25	2.05	37	1.53
		50	1.6	51	2.03
		75	0.6	82	5.42
		100	0.4	88	8.3

Qeyd: İnhibitorsuz mühitdə korroziya sürəti 3.25 q/m<sup>2</sup>.saat olmuşdur.



Şəkil 1. C-1, C-2, C-3, C-4, C-5-in poladın  $H_2S$  korroziyasına qarşı mühafizə effektiinin qrafik təsviri.

Cədvəl 2-dən göründüyü kimi, palma yağı turşusundan alınan imidazolin komplekslərindən  $H_2S$  korroziyasına qarşı ən yüksək mühafizə təsirini imidazolinə  $HCl$ -in

1:1 nisbatda su-izopropil spirtində 20%-li məhlulu (C-1) və imidazolinla HCl-in 1:1 nisbatda izopropil spirtində 20%-li məhlulu (C-2) göstərmişdir. Göründüyü kimi, imidazolinla HCl-in 1:1 nisbatında kompleksi (C-1) üçün isə mühafizə effekti 100 mg/l qatılıqda 97% olmuşdur. Bu zaman C-1 kompleksi üçün korroziya sürəti  $0.09 \text{ g/m}^2 \text{ saat}$ , ləngitmə əmsali isə 36,1 olmuşdur, (C-2,C-5) kompleksi isə 100 mg/l qatılıqda poladı  $\text{H}_2\text{S}$  korroziyasından 88% mühafizə etmişdir. Korroziya sürəti inhibitorləşmədən 3.25  $\text{g/m}^2$  saat olduğu halda reagent verilən mühitdə korroziya sürəti artıq  $0.4 \text{ g/m}^2$  saat olmuşdur. Bu zaman ləngitmə əmsali C-2 kompleksi üçün 8,3 olmuşdur. Digər nümunələr isə nisbatən zəif təsirə malikdir.

Bütün nümunələrin alınmış nəticələrinin qrafik təsvirləri şəkil 1-də göstərilmişdir.

Şəkildən göründüyü kimi C-1 100 mg/l qatılıqda 97%, C-2 və C-5 100 mg/l qatılıqda 88% C-4 isə 85% mühafizə effekti göstərmişdir.

#### Nəticələr

1. Sintez edilmiş imidazolin 94% çıxıma malikdir.
2. Sintez nəticəsində aldığımız komplekslərin fiziki-kimyəvi göstəriciləri öyrənilmişdir.
3. Alınmış komplekslər poladın  $\text{H}_2\text{S}$  korroziyasına qarşı sinəqdan keçirilmişdir. Müayyən edilmişdir ki, C-1 nümunəsi digər nümunələrə nisbatən daha yüksək effektli təsirə malikdir.

#### ƏDƏBİYYAT

1. Abbasov V.M. Korroziya. Bakı, 2007, 355 s.
2. Антропов Л.И., Макушин Е.М., Панасенко В.Ф. Ингибиторы коррозии металлов. Киев: Техника, 1981, 250 с.
3. Гафаров Н.А., Гончаров А.А., Кушнаренко В.М. Коррозия и защита оборудования сероводородсодержащих нефтегазовых месторождений. Москва: Недра, 1998, 437 с.
4. Бакалейников М.Б., Туреццева Р.А., Самгина В.В., Богданов Г.Г. Производство и применение пленкообразующих ингибитированных нефтяных составов. ЦНИИТ Энефтехим, 1981, 47 с.
5. Гетманский М.Д. и др. // Коррозия и защита в нефтегаз. пром., 1975, № 9, с. 3-4.
6. Əşbiyev V.M. Poliaminlərin amidlərinin və siklik törəmələrinin sintezi və inhibitor-bakterisiid xassələrinin tədqiqi. Kimya elm. nam. ... diss. Bakı, 2009, 135 s.

**Нармин Мамедова**

#### СИНТЕЗ НЕОРГАНИЧЕСКИХ КОМПЛЕКСОВ ПРОИЗВОДНЫХ ИМИДАЗОЛИНА НА ОСНОВЕ ЖИРНЫХ КИСЛОТ ПАЛЬМОВОГО ПРОИСХОЖДЕНИЯ И ВЛИЯНИЕ ИХ НА СЕРОВОДОРОДНУЮ КОРРОЗИЮ

В статье описано получение неорганических комплексов, синтезированных на основе жирных кислот пальмового происхождения и полиэтиленполиамина (ПЭПА) имидазолином с хлороводородной и бромистого водородной кислотой. Изучены некоторые физико-химические свойства полученных комплексов и испытано их влияние против сероводородной коррозии стали (№ 3). Установлено, что синтезированные комплексные соединения при небольшой концентрации (25;

50; 75; 100) проявляют высокоеффективные ингибиторные свойства против сероводородной коррозии.

**Ключевые слова:** коррозия, ингибиторы, имидазолин, сероводородная коррозия.

**Narmin Mammadova**

#### SYNTHESIS OF INORGANIC COMPLEXES OF IMIDAZOLINE DERIVATIVES ON THE BASIS OF FATTY ACIDS OF PALM ORIGIN AND ITS INFLUENCE ON HYDROGEN-SULFIDE CORROSION

The synthesis of inorganic complexes of synthesized on the basis of palm acids and polyethylenepolyamine (PEPA) imidazoline derivatives with hydrogen chloride and hydrogen bromide acid has been described. Some physic-chemical properties of received complexes have been studied and it effect against hydrogen sulfide corrosion of steel (№ 3) have been tested. It is found, that synthesized complex compounds at few concentration (25; 50; 75; 100) have highly efficient inhibitor properties against hydrogen sulfide corrosion.

**Keywords:** corrosion, inhibitors, imidazoline, hydrosulfide corrosion.

(Kimya üzrə elmlər doktoru Eldar Mammədbəyli tərəfindən təqdim edilmişdir)